



Hakimiyytin kefi kklir. Neft bahalar, artq barel 64 dollaradr. Ay can, ay can! Sat vaxt bdcnd  
.qarlan pullardan lav bdcy daxil olan pullarn da ir pay qarlancaq

Arannews-Neftin bahalamas mllim, hkim v sair xrda-para adamlarn hyat sviyysinin  
.yksldilmsin sla xidmt etmyck

Balaca adamlar da ucuz neft dvrnd hakimiyytin icad etdiyi crim talanlar sisteminin lvin v  
ya yngldirilmsin bsldikri xam xyallardan l kmlidir. Zira xalqn cibin bir kr girn l bir daha  
!oradan xmaz

Hakimiyyt lky gln dollar axnnn gclndiyini grnc kefi kklir. Beynind bsldiyi v yetidirdiyi pul  
tllrini i salmaq bard dnr. Bu, stfiru-l-lah, maa v tqad artm, isizlr i yeri tmin edn fabrik v  
.zavod tikintisi deyil, bu, nvbti beynlxalq yarlaradr

Bir df Olimpiya oyunlarn keirmk rfin nail olmam hakimiyytimiz hmin az 50 milyard  
dollarlq vsaiti xrclmk v bir hissini mnimsmk mqsdin addm-addm yaxnlar. Dnya  
empionluqlar, qit miqyasl yarlar v sair millt qara qpik qdr xeyri olmayan ndr badi tdbirlr  
imkan verir ki, prezidentin lvi arzusu Bakda Olimpiya oyunlarnn keirilmsi qarann verilmsi  
.geklmy doru daha bir addm yaxnlasn

Bel addmlardan biri d zms gln dvrnd Avropann gnc olimpiyalarnn yarn keirmkdir. Bli,  
beynlxalq brokratiya min olmaldr ki, prezident xalqla zrr qdr hesablamayaraq dvltn  
pulunu enin-uzununa xrclmk iqtidarndadr v xarici mmurlarn istniln tlbinin yerin yetirmk n  
dvltn kissin girmkdn he vaxt kinmir. Gnc olimpiyalarn Bakda keirilck yarlar mhz bu  
.antimilll mqsd xidmt edir

Xub, prezidentin lvi arzular bllidir. Baxaq grk millt bu mum glcy nec yanar. Anlayrm ki, bu  
pullar gedr-glmz xrclnndn sonra Azrbaycan elminin, snaye v texnoloji inki af imkanlarnn  
uzadld tabuta daha bir 20 santimetrlik mx alnr? Tsvrn gtirirmi ki, indi Rusiyann bana  
gtiriln alaldc oyunlar n vaxtsa Azrbaycann da bana gtiril bilr? Bhan he dopinq deyil,  
korrupsiyaya qar mbariz d ola bilr. Dnn, "Korrupsiyasız Olimpiya oyunlar" arnn nyi  
"Dopinqsiz Olimpiya oyunlar" arndan skikdir? Bu ar, gr dnyann aalarna siyasi xal gtirrs, v  
?ya onlara z siyasi mqsdlnin atmaa girv verrs, ox faydal v tsirli ola bilr. Millt bunu anlayrm  
.Mnc, yox

Millt deynd mn, lbtt ki, kinini v ya oban nzrd tutmuram. Onlar hyatda xilas olmaq v  
yaamaq qays zr v mcrrd mvzularla balarn doldurmurlar. Mn millt dedikd bu dvltn  
hesabna varlanmlar, onlara qulluq edib xalqa nal dananlar, guya ki, qanun vernlri, guya ki,  
.qanuna riayt etdirnlri, mxaliftd "poz verrk" guya ki, millt drdi knlri nzrd tuturam

Onlar tandmdan dey bilrm ki, xeyr, onlar da bel-bel hllm-qllm mtblbr vaxt ayrb z ziz  
canlarn tfah mvzularla rtmk istmzlr. Heyif deyil gln il keirilck hlledici prezident sekilri v  
?orada samball itirak mvzusunun strateji mzakirsi

mumiyytl, tk hakimiyytin deyil, btlvkd milltin kefi kklir. Millt, diqqtiniz rz edim ki, ibartdir li  
.bdcy atan, li xalqn ibin girn, li xarici kreditlr, bdc xrclrin atan adamlardan

Qalanlar millt deyil, bioloji varlqlardr. Hl Mirz lkbr Sabir sorumudu ki, "Fl, sn d zn bir  
insanm sanrsan, Axmaq kii, insanl asanm sanrsan?" Cavab eitmidimi? Xeyr, n Mirz lkbr, n  
d ondan yz il sonra yaayanlar "fl" deyiln mxluqdan he bir cavab ala bilmidi. Fl meydana  
yb bara bilrdi, yumruunu dynlyib yuxar qovzaya bilrdi, amma bunu n n v nyin namin edir  
.anlaya bilmzdi. Odur ki, zms zhmr verib ondan he bir suala cavab gzlmyk

Tapdm, kimdn soruaq! Ziyaldan! Alimdn, mllimdn, hkimdn, bstkardan, rssamdan, vtnda

!cmiyyti fallarndan! Soruaq

!Ey! Ziyal! Haradasan? Ss ver, ssini xar

Susub. Dz d edir, xeyri yoxdur. vvla, ssini xardn, xarmadn, frqi yoxdur, eitmycklr, eitslr d,  
.anlamayacaqlar. Anlasalar da, qmldanmaycaqlar

O biri trfdn, ssini xaranlarn gnn-halna baxdq. Baxdq v grdk ki, gn qaradr, hal prian. El  
gnddir ki, he ks n ona hsd aparr, n d yaz glir. Yaxs odur ki, susaq, blk susanda, prezident  
.tqad verdilr

Ziyal dillnd, dstk verir. Kim? Hakimiyyt. Nd? stniln bihesablqda, rzaltd, yalanda, zlmd. Sd  
.heyf ki, milltin qayma deyiln ey ya itib, ya qcqrb

Namid deyilik. Millti ldrllr, amma ki, tam ldr bilmyiblr. Mqavimt nianlri var. Millt tam lmyib,  
.xrldayr, amma yaamaq istyir. styir rf v lyaqtl yaasn, zilltd srnmk istmir

Mqavimt gstrnlr millti mxtilif cr yaadrlar. Ik nvbd hakimiyytin mhbslr atb zmk v sndrmaq  
istdiyi insanlar zilmir v snmr. Onlar btn tzyiq v mqqlr sin grir v z insan lyaqtini qoruyur.  
.xsi lyaqtlrini qoruduqca da, milltin lyaqtini qoruyurlar

Onlar zilmir v alalmr, ziln v alalan hakimiyytin zdr. Onlar hm zlri alalrlar, hm d Azərbaycan  
.Respublikasn aladrlar, zira bu cmhuriyyrin ad, sd heyf ki, onlara baldr

Uzaa getmyk, ourluq v rvtxorluq piramidasnn zirvsind stl ylib Mixail Saakavili il mbariz  
aparan Petr Poroenko nec biabr v bihrmt olursa, bizim hakimiyyt d eynil biabr v bihrmt  
.olur. Olur, lakin bunu anlamr

Bu ac v sbi yazn bir xbri oxuduqdan sonra yazram. Oxudum ki, bizim biabr v bidb  
hakimiyyt nvbti df vicdan mhbusu lqar Mmmdova tklif edib ki, fv rizsi yazsn v ya rti  
.azadla raz olsun. lqar by bu alaldc v yalan tkliflri qtiyytl rdd edib

Oxudum bu xbri, lknin siyasi mnzrsini, hakimiyytini, parlamentini, mhkmlrini, mxaliftini,  
vtnda cmiyytini, zhmtkelrini, mmurlarn v ziyallarn, sad insanlarn tsvvrn gtirdim v lacm bu  
.yazn qlm almaqda oldu

Oxucum, yazm oxuyub bdbin olma, ksin, nikbin ol, irid yatan lqar Mmmdov, lkin Rstmzad  
v sair oullarla yana bu Vtnin ne yz snmam v azad dnn vlad var! Gn glr, millt indiki oru  
!hakimiyyti deyil, onlar dinlr

.Yaz mllifin fikirlrini ks etdirir v Meydan TV-nin mvqeyi il st-st dmy bilr